

**M**artin 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-in 100 yaşı tamam olur. Əger Birinci Respublika dövründə agentliyin təşəkkülü, sonrakı illerdə onun inkişafı, fəaliyyəti və şanlı tarixi barədə informasiyanı açıq mənbələrdən, ədəbiyyatdan, veteranların xatırılardan, habelə agentliyin özünün zəngin arxivindən götürməli olmuşansa, AZƏRTAC-in həyatının son 10 ili gözümüz qabağında, bilavasitə mənim iştirakımla keçib.

Əslində, mən, əgər belə demək olarsa, bu illəri AZƏRTAC-la birgə yaşamışam...

Düşünürəm müəyyən mənada mənəvi haqqım çatır ki, AZƏRTAC-in tarixinin mənim də müasiri və birbaşa iştirakçıı olduğum hissəsi barədə oxucularımıza, yaxud agentliyin "foloverlər" inə (indi oxucuları belə adlandırmadı) sevirlər) məlumat verim.

Mən AZƏRTAC-da işə qəbul ediləndə, agentlik beynəlxalq alyanslara təzəcə üzv olmuşdu. O zaman bu alyansların adları mənə heç nə demirdi: OANA və EANA - müvafiq olaraq, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı və Avropa Xəber Agentlikləri Alyansi. Təbii ki, onda təsəvvür də edə bilməzdim ki, AZƏRTAC cəmi bir neçə il ərzində dünya informasiya agentlikləri ailəsində özünü tanıdaq və elə böyük nüfuz qazanacaq ki, alyanslara qoşulandan bir neçə il sonra onların birinin sədrliyini, özü də alternativ seçim əsasında gizli səsvermə yolu ilə öz üzərinə götürürək. O dövrə təsəvvürə getirmək çətin idi ki, vaxt gələcək, Dünya Xəber Agentliklərinin Konqresi mənim doğma şəhərim Bakıda keçiriləcək və AZƏRTAC bu təşkilata da sədrliyi öz üzərinə götürəcək.

Bəli, o vaxtlar bütün bunlar fantastikaya bənzəyirdi. Amma bununla belə, fantastika cəmi bir neçə il ərzində reallığa çevrildi. Elə bir reallığa ki, ona toxunmaq və hətta onun iştirakısına çevrilmək olar.

Məhz belə hallarda deyirlər ki, "inkişafla ayaqlaşmaq olmur!". AZƏRTAC da son 10 ilde məhz belə misli görünməmiş inkişaf yolu keçib. Mən özümü xoşbəxt insan saya bilərəm, çünki Azərbaycanın ən qocaman media təşkilatında işlədiyim 11 ildən bir qədər çox müddət ərzində bu inkişafın canlı şahidi və hətta iştirakçısı olmuşam. Bütün bu illər ərzində AZƏRTAC-in kollektivi müasir Azərbaycan jurnalistikasının görkəmli peşəkarlarından biri Aslan Aslanovun rəhbərliyi ilə öz səyərlərini ümumi məqsədə – agentliyin fəaliyyətinə yeni tələblər ruhunda və yeni minilliyyin çağırışlarını nəzərə almaqla modernləşdirməyə yönəldib. Bu, rəqəmsal texnologiyalar, sosial şəbəkələr dövründür, bizim peşəmizdən olan insanların leksikonunu sefərlərimizə tanış olmayan yeni terminlərlə hər gün zənginləşdiyi dövrüdür. Bu, tərəfdəş təşkilatlarla, xarici həmkarlarla həm ikitərəfi əsasda, həm də yuxarıda adları çəkilən regional alyanslar çərçivəsində keyfiyyətə başqa səviyyəli münasibətlər qurmaq dövrüdür. Əlbəttə, hər bir əməkdaşın peşə təfəkkürünü və öz işinə münasibətini əsaslı şəkildə dəyişdirmədən, sözün həqiqi menasında, iddialı olan bu məqsədə çatmaq mümkün deyildi və kollektivin hər bir üzvü bunu yaxşı başa düşdü.

"Inqilab" sözünü sevmirəm və çox nadir hallarda bu kəlmədən istifadə edirəm. Lakin keyfiyyət dəyişiklikləri bərədə əsaslı xarakter daşıyanda, səhbet materiyaların özünün transformasiyasından, onun mahiyyətə yeni pilleyə qalxmasından gedəndə, bu söz lap yerine düşür. Bax, ən azı son 10 ilde AZƏRTAC-in transformasiyası da bu cür əsaslı xarakter daşıdırına görə, onu inqilabi adlandırmış tamamilə yerinə düşər.

Bəli, AZƏRTAC bir inqilab yaşadı! Bu gün AZƏRTAC, sözün tam menasında, XXI əsrin xəber agentliyidir. Nəyisə öyrəndiyimiz vaxtlar çoxdan keçib, indi özümüz də baş-qalarına öyrədirik. Təkcə üçüncü dünya ölkələrindən deyil, Avropa ölkələrindən olan həmkarlarımıza təcrübə toplamaq üçün bizi gəlirlər. Bütün bunların arxasında agentliyin daim zənginleşən təcrübəsi, təkcə Azərbaycan cəmiyyətində deyil, dünya üzrə tərəfdəş agentliklər ailəsində artmaqdə olan nüfuzu dayanır.

Biz hazırda bazar uğrunda barışmaz mübarizə gedən bir dünyada yaşayırıq. Elə bir dünyada ki, rəqiblər zamanın nəbzini tutu bilməyənlərə aman vermirlər, onlar yəqibləri tərefindən udulur, ya da tarixinin səhnəsində silinib gedirlər. Əgər bazarın hər hansı iştirakçısı öz işini modernləşdirmək zərurətini vaxtında hiss etmirsə, onda uduzur və keçmişə çevirilir. Əfsuslar olsun ki, bazarın amansız qanunu budur. Bu yerde bir vaxtlar çox iri şirkət olan İsvəçin NOKIA korporasiyasının rəhbəri Stefan Elopu 2013-cü ilde mətbuat konfransında dediyi sözlər yadına düşür. O, şirkətin "Microsoft"un mülkiyyətinə keçdiyini elan edərən kövrediyini gizlədə bilməyərək demişdi: "Biz sehv'lərə yol vermədik, lakin nədənsə uduzduq."

Uduzmamaq və bazarda qalmış üçün, sadəcə, "səhv'lərə yol verməmək" və "öz işini düzgün qurmaq" həqiqətən də yetərli deyil. NOKIA-nı sıxışdırıb bazardan çıxaran "iPhone" korporasiyası da səhv'ləre

yol verməmişdi və öz işini düzgün qurmuşdu. Lakin o, sadəcə, "səhv'lərə yol verməməkden" və "öz işini düzgün qurmaqdən" azacıq irəli getmişdi. O, irəliyə doğru böyük addım atmaq üçün yollar axtarırdı. Sadəcə, "öz işini düzgün qurmaq" ona məmənluq hissi bəxş etmirdi. Bu, onun üçün yetərli deyildi və başa düşdü ki, ona inqilab lazımdır. O, bu inqilabı etdi və qalib gəldi.

regionunun 35 ölkəsindən 44 agentliyi öz səralarında birləşdirən OANA AZƏRTAC-in başçılığı ilə bu işdə böyük rol oynayır.

Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri Türkî bin Abdulla əl-Şaban İsləm Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəber Agentlikləri Birliyinin (UNA) Baş Assambleyasının ötən ilin dekabrında Ciddəde keçirilmiş birinci növbədənənər sessiyası çərçivəsində AZƏRTAC-in nümayəndə heyetini qəbul edib. Nazir OANA-nın fəaliyyətinin canlanmasına və təkmilləşməsinə AZƏRTAC-in töhfəsini nəzərə alaraq xahiş edib ki, azərbaycanlı həmkarlar UNA-nın da fəaliyyətini canlandırmaga kömək etsinlər. Zənnimcə, bu, AZƏRTAC-in təkəcə nüfuzunun deyil, həm də praktiki uğurlarının etiraf olunmasına təsdiqidir.

Bu gün AZƏRTAC, sadəcə, alyansların üzvü deyil, həm də OANA-nın vitse-prezidenti, Dünya

de Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, xalqımızın Xocalı faciesindən, bu problemin səbəb və ağır nəticələrində danışır. Onların çoxu ölkələrinə qayıdan danışır. Onların çoxu ölkələrinə qayıdan danışır.

Burada kiçik bir həsiyə çıxıb tarixe ekskurs etmək yerinə düşər. AZƏRTAC-in dünyaya çıxmasının vacibliyi haqqında ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev düşündür. Onun özünün dediyine görə, hələ sovet dövründə Bakıda, daha sonra Moskvada rəhbər vəzifələrde işləyərək UNESCO tərəfindən OANA adlı təşkilatın yaradılması barədə eşidib. Azərbaycanın dövlət müstəqilliyi bərpə olunanın da Heydər Əliyev xalqın çağrılığı ilə Azərbaycan dövlətinə başçılıq edəndən sonra o, ölkəmizin informasiya blokadasından çıxmasının yol xəritəsini şəxsən cizib. Ümummilli lider AZƏRTAC-in



Azərbaycanın informasiya bazarında AZƏRTAC-a tay tutulacaq rəqiblər olmasa da, bizim kollektiv daxildə öz işini modernləşdirməyin və gələcəyə doğru böyük addım atmağın vacibliyini eynən bür büyür. Bizi də heç kim məcbur etməyib, heç kim tələsirməyib. Bu, daxilən dərk edilməsiz bir zərurət idi və dövlətimizin başçısının ölkənin modernləşdirilməsi kursu görməsindən, AZƏRTAC-in menecmentinin bu kursu agentliyin fəaliyyətinə uyğunlaşdırmasından irəli gəldi.

Kimse düşünə bilər ki, bunlar gəlmişlər sözler və ya bir əməkdaş tərefindən agentliyin tərifinin göylərə qaldırılmışdır. Lakin qarşımızda heç bir öhdəliyi olmayan müstəqil mənbələrdən bu sözləri təsdiq edən çoxsaylı nümunə və istinadlar getirmək olar.

Məsələn, elə götürək, AZƏRTAC-in idarə Heyətinin sədri Aslan Aslanovun Koreya Respublikasının Prezidenti, Vietnam Respublikasının Baş Naziri tərefindən qəbul edilmesini, yaxud onun Böyük Britaniya sahəzadəsi Carlz, Livan, İran, Səudiyyə Ərəbistanı və bir sıra digər dövlətlərin informasiya nazirləri, Çin'in dünya üzrə yüz milyonluq auditoriyası olan "Sinxua" agentliyinin və "China Daily" nəşrinin rəhbərləri ilə görüşlərini. Onların hamısı gərgin iş rejimi olan son dərəcə məşğul insanlardır və heç vaxt protokol xatirinə görüş keçirmirlər. Həmin şəxslər yalnız dünyada öz sanbalı olan nüfuzlu təşkilatların nümayəndələrinin qəbul edirlər. Elə təkcə bu, AZƏRTAC-in nüfuzunun artlığını sübut etmirmi?!

AZƏRTAC-in imicisi və beynəlxalq əlaqələri əvvəller heç vaxt bugünkü qədər yüksək səviyyədə olmayıb!

Koreya Respublikasının Prezidenti Mun Ce-inin öten ilin noyabrında AZƏRTAC-in sədrinin rəhbərliyi ilə OANA nümayəndə heyətini qəbul etdiyi zaman dediyi sözərə yadına düşür. OANA-nın saytında xəberləri müntəzəm izlədiyi xüsusi vurğulayan Koreya dövlətinin başçısı Azərbaycan agentliyinin sədriyli dövründə təşkilatın fəaliyyətində böyük tərəqqini qeyd edərək deyib: "Qarşımızda aradan qaldırmalı olduğumuz maneələr hələ çoxdur. Amma mən inanıram ki, sizin dəstəyinizlə sülhün təmin olunması istiqamətində yeni tarixi addımlar atılacaq. OANA-nın hər bir üzvünə uğurlar arzu edirəm. Təşkilatın inkişafına və təkmilləşdirilməsinə töhfəsine görə OANA-nın prezidenti – AZƏRTAC-in idarə Heyətinin sədri Aslan Aslanova təşəkkürümü bildirəm". Məlum məsələdir, prezidentlər söz demək xatirinə danişmırlar!

Yarım il əvvəl Vietnam Respublikasının Baş Naziri Nguyen Suan Fuk OANA İcraiyyə Komitəsinin Hanoyda AZƏRTAC-in sədriyli ilə keçirilən iclasının iştirakçılarının bir qrupunu qəbul edib. O qeyd edib ki, təkcə Vietnamla Azərbaycan arasındaki əlaqələrə deyil, ölkələrimizin iki ən böyük xəber agentliyi arasındaki əlaqələrə də birincidən dərəcəli əhəmiyyət verir.

Livanın İnformasiya naziri Melhem ər-Riyaşı 2017-ci ilde Beyrutda keçirilən görüşdə deyib ki, müasir rəqəmsal dövrə medianın üzərinə böyük məsuliyyət düşür, etika və obyektivlik isə jurnalistikada həmişə aktual mövzular olub. Nazir bildirib ki, informasiyanı alıb onu bütün dünyaya yayın xəber agentlikləri mədəni əlaqələrin, insanlar və xalqlar arasında dialoqun möhkəmənməsinə diqqət yetirməli, münaqışlərinin və qarşıdurmaların qarşısının alınmasına, etimadın möhkəmənməsinə töhfə verməlidirlər. ər-Riyaşı vurğulayıb ki, Asiya qitəsinin və Sakit okean

Xəber Agentlikləri Konqresi Şurasının üzvüdür. Agentlik Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyanı (ANIA), Türkdiili Xəber Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəber Agentlikləri Assosiasiyanın (BSANNA) təsisçilərindən biridir, KİV-lərin "Bir kəmər, bir yol" Əməkdaşlıq Forumunun (bu platforma barədə bir qədər sonra) həmtəsisçisidir. AZƏRTAC 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib.

İki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun programına daim AZƏRTAC-in təşkilatlığının ilə jurnalistika və media mövzusunda dəyirmi masalar daxil edilir. Çox az adam bilir ki, bu mötəbər ənənəvi Forum ev sahibliyi edən Bakı haqqında qanadlı ifadeyə çevrilmiş "Humanitar Davos" sözlerini ilk dəfə AZƏRTAC-in əməkdaşlarından biri işledib. Bu ifade o dərəcədə xoşa gəlib və elə yerinə düşüb ki, dərhal dillər əzberinə çevrilib və Bakı Beynəlxalq Humanitar Forumunun frazeoloji loqosu kimi möhkəm kök salıb!

Nəhayət, 2016-cı ilde AZƏRTAC iki çox mühüm tədbiri – Dünya Xəber Agentliklərinin V Konqresini və OANA-nın XVI Baş Assambleyasını eyni vaxtda keçirib. Gəlin, bu tədbirlərin Bakıda keçirilməsi faktının nə demək olduğunu üzərində düşünək. Ümumiyyətə, bu fakt Azərbaycan na verdi? Əminəm ki, ilk növbədə, Azərbaycanın adı, onun simasında isə AZƏRTAC-in adı təkəcə çox nüfuzlu bu iki təşkilatın tarixinə deyil, həm də bütövlükdə dünya mediasının tarixinə həmisiq qızıl hərflər yazıldı. Çoxlarına elə gələ bilər ki, bu iki tədbirin Azərbaycanda keçirilməsinə beynəlxalq birliyin razılığını almaq çox asan məsəlidir. Həqiqətən de belə düşünənlər bilməlidirlər ki, dünən 80-dən çox öküzindən 100-dən artıq xəber agentliyinin rəhbərləri six və yetərinə gərgin iş rejimi olan ciddi və mötəbər insanlardır. Əger onlar bütün Yer kürəsini dolanıb Bakıya uçmağı qərara alırsalar, deməli, həmin tədbirdə mütəqəşitlər etməlidirlər. Skeptiklər bunu da bilməlidirlər ki, bu cür miqyaslı tədbirlərin keçirilməsi üçün təkəcə müraciət etmək əsli yetərli deyil. Belə ciddi tədbirlər və sahibliyi etmək istəyən dövlətlər həmisiq olub və bunan sonra da olacaq. Olimpiya oyunlarının, yaxud dünya çempionatlarının keçirilməsi hüququ uğrunda mübarizə aparan dövlətlər arasında ehtirasların necə coşduğunu yada salaq. Bu məsələ ev sahibi olan ölkə üçün təkəcə nüfuz məsəlesi deyil, - hərçənd bu da son dərəcə əhəmiyyətidir, - həm də dünya birliliyinin həmin dövlətə göstərdiyi etimaddir, onun bu tədbiri çox yüksək səviyyədə keçirəcəyinə əminlik ifadəsidir.

İkinci, Dünya Xəber Agentliklərinin V Konqresinin və OANA-nın XVI Baş Assambleyasının Bakıda keçirilməsi faktı təkcə Azərbaycanın yüksək potensialının qəbul edilməsinin təsdiqi deyil, həm də dövlətimizin beynəlxalq arenada qazandığı böyük nüfuzun təsdiqidir. Unutmayın ki, bu nüfuzun zirvesinə aparan yol da keşməkeşli olub. Genç dövlət bədxahalarımızın – "qara piar", yanlış informasiya və "feyk" ustalarının səyləri ilə barəmizdə yaranmış stereotipləri qırımlı olub.

Üçüncü isə gelin unutmayaq ki, dövlətimizin başçısı İlham Əliyev dünən bütün qitələrindən gəlmiş, öz ölkələrində və beynəlxalq aləmdə ictimai rəyin formallaşmasında söz sahibi olan adlı-sənli qonaqları qəbul edib. Prezident bu görüşdə təkcə Azərbaycanın ugurlarından deyil, həm də həmətənəmizin yuzlillik zəhmətinin bəhrəsidir. Bizim məqəddəs bərəmətə onu qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bəzən etməliyik ki, bir vaxtlar Stefan Elopu dediyi acı sözləri gələcək nəslin nümayəndələrindən heç kəs kədərlə təkrar etmək məcburiyyətində qalma-

sin. Doğma AZƏRTAC, 100 yaşı məbarək! Daim yaşa!

Vüqar SEYİDOV,  
AZƏRTAC-in xüsusi müxbiri,  
tarix üzrə fəlsəfə doktoru